

**EMİN ŞIXƏLİYEV**  
AMEA Naxçıvan Bölməsi  
E-mail: emin.amea@yahoo.com

**ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ İLƏ BAĞLI QƏRB DÖVLƏTLƏRİNİN İKİLİ STANDARTLAR SİYASƏTİNİN PƏRDƏRƏXASI**

Ermənistanın veridiyi təcavüzkar siyaset 30 il yaxndır ki, dördüncü ictimaliyətinin göz qarşısında həyata keçirilir. Mono-etnik dövlət yaratmaq nəil olan Ermənistan rəhbərliyi silahlı təcavüze nüfuzunda Dağılıq Qarabağ və 7 rayon işğal etmişdir. Bütün bu ərazilər etnik təmizliliklə məzrab qalmışdır. Bu baxından məzalanın asası məqsədi Qərb dövlətlərinin Ermənistan-Azərbaycan münaqışından veridikləri ikiili standartlar sıvastının sabablıları və pardaclarası tərəflərini, asas vəstacılər kimi onların münaqışında samarətər rolunu ardıcılıqla müdafiə etmişdir. Mətəlif möqaladə ikili standartlar sıvastının həmənişin keşmişlər bəri davam edən Qərb ilə Türk-Islam sivilizasiyaları arasındaki təqquşuma ilə izah etmişdir.

**Açar sözlər:** Ermənistan, Azərbaycan Dağılıq Qarabağ münaqışası, böyük güclər, ikiili standartlar sıvastası, sivilizasiyaların təqquşması.

Kecmisi SSRİ ərazisindən baş vermiş genişmiqyaslı və həlli yolları düzünlənə salinan Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqışası zaman içorisindən daha çox dövlətlərərə və qlobal problem xarakteri almışdır. XX yüzülliyin 80-ci illerlərin sonunda Sovetlər İttifaqının siyasi məkanında meydana gəlmiş bu münaqışa ittifaq dağlıqlandınən sonra avtomatik olaraq iki yeni müstəqil dövlətin – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının dövlətlərərəsi probleminə çevrildi. Üzüründən 30 il yaxın müddət keçədə, münaqışa öz siyasi və hüquqi həllinə hala de qovusmayıbmır. Əvvələ, hər iki ölkədə qarşı tərəfə münasibətdə düşmən obrazı möhkəm yer almışdır. İkincisi, Ermənistan ilə Azərbaycan arasında "nə mühərbi, nə də sülh" kimi qəri-mülayümən vəziyyət davam edir. Hər iki variantın da nizama salınmasının mümkün olmadığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilir. Dünyanın aparıcı dövlətləri bu münaqışaya münasibətdə müxtəlif mövqelərde durduqlarından bə varınt da real nəticə vermır. Münaqışının həllinin Rusiyadan asılı olduğu inkarelməz həqiqətdir. Lakin Ermənistan-Azərbaycan münaqışının davam etməsi əslində Qəribin apənəci dövlətlərinin da maraqlarına uyğundur.

Demokratiyada əldə tutularaq, bütün dünyaya yaymağa çalışan Qəribin aparıcı dövlətlərinin münaqışa ilə əlaqədar ikiili standartlar mövqeyindən çıxış etmələri, ATƏT-in Minsk Qrupunun veridiyi şəhərlyyilərin samarəsiz nəticə vermiş, Ermənistanın humanitar və hərbi yardımrlar "ləyiq" görülmüş, işğalçının təcavüzkar kimi tanınmaması, beynəlxalq təşkilatların münaqışaya lazımi qiymət verməmələri və digər məsələlərin cəvabı müsbəmməli görünüş da, mahiyətinən ənqəp mümkündür.

Oynd etmek lazımdır ki, Avropa dövlətlərin münaqışaya sifir lokal Ermənistan-Azərbaycan konflikti müstəvisində deyil, daha çox ümumi türkçülük nöqtəyin-nazaranın dan yaşınır. Yəni münaqışa qlobal erməni məsələsi çərçivəsində diqqəti çəlb edir. Bu dəyərləndirmələrlə təsnifli onu deməya əsas verir ki, Avropa dövlətlərinin parlamentləri Azərbaycanın ərazi bütövlüyünü təsniflər, Ermənistanın nəinki işğalçı dövlət oldu-

ğunu qəbul və işğal etdiyi ərazilərdən çəkilməsini tələb etmirlər, əksinə konflikt tərəflərinin güzəştə getmələrini məqsədəvəyin hesab edirlər. Tabii ki, bu, real çıxış yolu deyil və əslində problemin həlli prosesinin yeni ətpiniklərə üzərəşəcəyindən xəbər verir. Nə qədər ki, işğal edilmiş ərazilər azad edilmiş, Azərbaycanla Ermənistən arasında hər hansı əməkdaşlıqla səhəbat gələn və qayıtımı mümkin deyil. Məhərəb şəraitində əməkdaşlıq etmək tamamilə cəfəngiyatdır. Əməkdaşlıq etmək üçün Ermənistən Azərbaycanın ərazi bütövlüyünü tanımılmalıdır. Bu baxımdan Avropanın dövlətlərinin münaqışının həlli ilə bağlı göstərdikləri təsəbbüsələr nəticəsiz qalmışdır. Əslində bu təsəbbüsələrin nəticəsiz qalmamasını da əsl səbəbi Qərb dövlətlərinin münaqışının həlli ilə bağlı yeritidikləri siyasi onları "münaqışının həlli" mexanizmlərinin içərisi ilə deyil, "münaqışının idarə etilməsi" ilə müşəq olmalarından qaynaqlanır. Şübhəsiz ki, ortada ciddi səbəblər var və bu məqalədə həmin səbəblər aydınlıq təqdiməsi çalışacaq.

Son zamanlarda elmi dairələrdə daha çox müzakirə olunan məsələ dünəndə baş verən bir çox münaqışa və qarşılardaların başlıca səbəbinin sivilizasiyaların toqquşması ilə əlaqlanmışdır. Bu düşüncənin qeyri-real olduğunu iddia edənlər də ola bilər və şübhə yoxdur ki, mövcuddur. Lakin tarix faktları və analitik təhlillərə əsaslanaraq Ermənistan-Azərbaycan münaqışının Qərb və Türk sivilizasiyalarının toqquşmasından qaynaqlandığını sübut mümkündür. Həmçinin təhlillərə əsasında ortaya çıxan məqəm bundan ibarətdir ki, Qərb dövlətlərinin münaqışaya dair mövqeyi və ikiili standartlar sıvastısi homin sivilizasiyalarının toqquşması ilə birbətən bağlıdır.

Tarix proseslərin təhlilinə əsaslanaraq mili, dini, psixoloji baxımdan Qərb sivilizasiyasi ilə Türk sivilizasiyasi arasındaki münasibətlərin hənsi səviyyədə olduğunu müəyyənləşdirmək mümkündür. Bu bir həqiqətdir ki, Qərb ilə Türk sivilizasiyaları arasında münasibətlər tarix boyu həmşə gərgin və münaqışlı olmuşdur. Uzun illər Qərb dünyasında mövcud olmuş milli və dini əsasə səsənə "səlib yürüyüşləri" zənhərtidən fərqli adlarında formallaşır. Qeyd etmək lazımdır ki, bu zəhnəyyat yalnız İslama qarşı deyil, dəha dəqiq bir ifadə ilə, İslami özündə bütünləşdirən və tamamlayan Türk sivilizasiyasına qarşı yənəldildiməkdir ki, bunun da əsaslı səbəbləri vardır. Qərbdə türklərə qarşı nifrat hissiniñ gücləndirəndən keçmişdən miras qalan milli, dini və psixoloji amillər əsas rəsəd oynayın. Həzərətəsadifü deyildik, erməni məssəlesi də Qərb və Türk sivilizasiyaları arasında toqquşmanın təməsi kimi ortaya çıxmışdır. Hər iki sivilizasiya arasında keçmişdən günümüza qədər davam edən toqquşma biləvasitə Ermənistan-Azərbaycan münaqışının da öz təsirini göstərməş, nəticədə Türk-Islam sivilizasiyalarının daşıyıcılarından biri kimi Azərbaycan bundan ciddi yaralar alaraq təhdid altında olan əlkələr sırasına daxil olmuşdur.

Bu sahəni tədqiq etdən Qərb sivilizoloqları və analitiklər sivilizasiyaları təsnifləndirirək heç bir haldə Türk sivilizasiyasını açıra bər sivilizasiya olaraq nəzərdən keçirəməmişlər. Nə Samuel Huntingtonun, nə Arnold Toynbiniñ, nə Frensis Fukuyamanın, nə Harald Müllerin, nə də başçularının əsərlərindən tərkib olaraq Türk sivilizasiyası anlayışına müstəqil bir sivilizasiya növü kimi rast galınır. Türk sivilizasiyası İslam sivilizasiyasının bir parçası, əllə yaxşı haldə isə onun subsivilizasiyası olaraq qəbul edilib göstəriləməkdədir. Tabii ki, İslam sivilizasiyası Türk sivilizasiyası üçün başlıca xüsusiyyətlərdən biridir. İslami döyrələrin özündə ehtiva etməsinə baxımayaraq, Türk sivilizasiyasının ətrafında İran sivilizasiyaları kimi müstəqil bət tip kimi baxılmışdır. Ərəstə Höbibə bayılı, Rahid Ulusel kimi azərbaycanlı tədqiqatçılar Türk sivilizasiyasına tamamilə İslam sivilizasiyası daxilində baxılmasına məsələsinin yanlış olduğunu qeyd edirlər [6, s. 38; 10, s. 15].

**Ölənqə doğru bir mövqe!** Çünkü məsələyə bu aspektdən yanaşılsa, türkələrin is-

lamaçdärki en azı minilik inkışaf tarixi nəzərdən qəçirilmiş olar. Türklerin İslami qəbul etdiyindən sonrakı dövrlərdə Qərb ilə Türk sivilizasiyaları arasındaki münasibətlər Xristian-Islam kontekstində inkışaf etmişdir. Gündümzdə Qərb sivilizasiyası deyildiyi zaman ilk növbədə xristian dünyası başa düşülür. Türkler de İslami qəbul etdiyindən sonra bu dinin atası dayağı olmuş və İslamin yayılmasından müstəsnə rol oynamışlar. Daha daqiq bir ifadə ilə, İslam məhz türklerin sayında öz ehtisamını və qorunub saxlamışdır.

Qərb və Türk sivilizasiyaları arasındaki münasibətlər tarix boyu həmisi gərgin və münaqışlı olmuşdur. Bu münaqışın günümüzə də davam etdir. Məşhur Türk tədqiqatçısı Metin Aydoğan haqlı olaraq göstərir ki, Qərbdə antitürk bir düşüncənin yayıldığı haqqındır və bu düşüncənin artı tarixi ənənəyə çevrilmişdir. Türklerin Qərbdə münasibətləri 1600 illik müharibə və münaqışlarında dolu bir keçmişlərdir. Orta Asiyadan gələn şimallı Hun axınçıları Qərbi Roma imperiyasının süqutuna səbəb olaraq kələ hege-monoliğunu asaslanan İlk Çağı sona çatdırıldır və Orta Əsrlər dövrünü başlardılar. Fətəh Sultan Mehmet isə Şərqi Roma imperiyasının (Bizansın) varlığına son verərk cəzülməyə başlayan və qılıq hegemonluğunun asaslanan Orta əsrlərin çöküşünü sürətləndirdi və Yeni dövr dönməni başləti. Türkler Qərbi Roma imperiyasının süqutundan 1699-cu il Karlovitşa müqaviləsinə qədər tam 1300 il Qərb üzərində qəti üstünlüyünü qoruyub saxladı. Avropalıların xristianlıq uğrunda taşkil etdikləri 8 xəçli saflarının hamisina türkler sına girdi və onları ağır mağlubiyyyətə uğradılar [1, s. 181-182].

Xəçli saflarının hansı sivilizasiyaların daşıyıcılarına qarşı yönələsi ilə bağlı ortaya bəlli bir sual çıxır: bu safların qarşısında Türk, yoxsa Ərəb sivilizasiyaların temsilcileri dayanmışdır?

Türk tədqiqatçıları Əli Cimən və Göknur Gögebakanın bu məsələ ilə bağlı fikirləri çox qatıdır: "Səlib yürüşlərinin taşkil edənən əzəz diyarlarından galon qarbilər idi, lakin bu saflarla qarşı əvvəlcədən mübarizə aparanlar itə türklər olmuşlar. Səliblərin 200 ilə yaxın davam edən hakimiyyətlərinə son verənlər itə türklər idilər. Bu mübarizə Şərqi ilə Qərb arasındakı körpü vəzifəyindəki Anadoludan gerçəkləşmiş, bölgədəki iqtidár boşluğunu doldurmuş yarı türklər ilə German-Latin toqquşmasına səbəb olmuşdu" [3, s. 111].

Tarixi proseslərin təhlilinə asaslanaraq qeyd etmək mümkündür ki, səlib mühəbələri ümumiyyətki Qərbin qeyri-xristianlara qarşı yürüşləri olsa da, konkret olaraq məhz xristian Latin-Germanların müsəlman türklərlə toqquşmasıdır. Bu, dəha çox üzərində dardımızıñ bir iddiadır. Çünki bütün səlib yürüşlərində Qərbin qarşısına çıxanlar hər zaman türklər olmuşlar.

Bələliklə, qəti olaraq demək mümkündür ki, səlib yürüşləri Qərb sivilizasiyasının Türk sivilizasiyasına qarşı mübarizəsi, dəha daqiq bir ifadə ilə, mühabəbi olmuşdur. Türk sivilizasiyası daşıyıcılarından tarixdən ən unzönmürtü dövlət olan Osmanlı (1299-1922) dövründə də Türk-Qərb münasibətləri İslam-Xristian qarşılığının kontekstində davam etmişdir. Artıq XIV əsrdən Osmanlıların Avropa dövlətləri ilə mühabəbəsində Qərb temsilcili "xəçli birliyi"ni yaratmışdır. Türklerin Anadoludan Avropaya hücumunun qarşısında uzun müddət Konstantinopol (İstanbul) dayanmışdır. Sultan Bayazidin dövründə 1396-cı ilde bütün cahdlarə baxınmayıraq, İstanbul fəth oluna bilməmişdi. Lakin 1453-cü ilde Fatih Sultan Mehmet tarafından İstanbul fəth edilmiş və bununla da Türk sivilizasiyası tarixində on böyük hadisələrdən biri baş vermişdir. Zaman-zaman fəthlər genişlənmiş, xüsusilə Sultan Süleymanın dövründə Macarstanadakı ərazilər işğal olunmuş, hətta Vyana münasibətə alılmışdı, lakin sonralar Osmanlı orduyu aksar işğal etdiyi ərazilərdən çıxarılmış, amma İstanbul əldən verilməmişdir [6, s. 132-133]. Vyana

mühəsirəsinin Türk-Qərb sivilizasiyaları arasındaki münasibətlərdə tarixi rolü ilə bağlı Prof. Dr. Əhməd Davudoğlu qeyd edir ki, Vyana münasibəsi Avropa üçün bir dönüş nöqtəsi olmuşdur və Osmanlı qarşısında yaradılan koalisiya ilk avropanlıq şüarı və fikrinin yaranmasında mühüm rol oynamışdır [4, s. 66].

Məhz bu bxımdan qeyd etmək lazımdır ki, Qərb sivilizasiyası türklerin bu zəfər yürüyüşünü heç zaman unutmur və onların gündən müsəlman türk dövləti o zamanlardan bəri en böyük rəqib və hətta düşmən olmuşdur. Hal-hazırda İslamlı birlükde Türk sivilizasiyasına qarşı salıb zəhniyətinin formalması göründüyü kimi, heç də təsəufi deyildir. Hələ Orta Əsrlər dövründə avropalı hökmərlər, ümumiyətə, bütün Avropanın nəzərində "Tərənnüm qırmancı" (Scourge of God) kimi qəbul edilən türkler Qərbin şurullarından insan kimi deyil, vəhşi varlıklar, hər cür qəddarlıq və amansızlığı tərəfdə biləcək maxluqlar olaraq tanınmışdır [9, s. 103-104].

XIX əsrin sonlarında Büyüt Britaniyanın Baş naziri Gladstonun türkler haqqında dediyi sözlər nəzər salaq: "...Türk milləti ni idl və hal-hazırda nadir? Bu, sadəcə Islam problemi deyil, İslamın bir millət xas xarakteri ilə birtənzisli, bütünlüqsüzdür. Türkler Avropaya qayğı basdırıb və ilə qarşı gəndən inđiya qədar başarıya yaxın an böyük insanlıqdan uzaq növüni təşəffüf ediblər. Haraya getdilərsə, arxalarında geniş qanlı yol qoydular və onlarda hökmərlərinin qurulduğu yerlərdən madəniyyət yox oldu. Başarıya yaxın həqdan uzaq yeganə maxluq məhz türklərdir..." [1, s. 185; 8, s. 79].

1919-cu ildə də Böyük Britaniyanın Baş naziri Lloyd Corc isə belə deyirdi: "...barbar və talançı bir millət olan türkler başarıya yaxınlığında xərcəng xəstəliyidir. Onlar idarə etdikləri torpaqların ətrafında keçmiş bir yaradır..." [1, s. 185].

Yaddaşlarda kək salmış bu cür miflik düşüncələrin və zəhniyətin, keçmişdəki hadnəslərin natiqəsində ki, Qərbdə türklərə qarşı ham qorxu, ham da nifat psixologiyası bu gün də hakimdir. Belə bəzəhniyətini Avropa İttifaqına da samil etmək olar və deyilənləri bər dənas asaslaşdırıbməq üçün Avropa İttifaqının yeritdiyi sisəyətə və bu surəmə haqqında söylənən fikirlərə nəzər salmaq kifayətdir. Hələ 27 may 1999 tarixində Parisdə keçirilən "Avropa Solu" zirvəsində toplantıdan "memar" və Fransanın sabiq Mədəniyyət naziri Cek Lanq deyirdi ki, Avropa İttifaqı sadəcə iqisidən maraqlar və nüzəmlərlərdən ibarət deyil. Demokratiyaya və bəşəriyyətə verdiyimiz dəyərləri yalnız sərhədlərimizdən çıxılmalıdır, hüdudlarımızdan konanda da müdafiə edəcəyik.... Bizim bu mübarizəmizin qarşısını heç kəs ala bilməz... [1, s. 118].

Bu ifadələr hər nə qədər xoş soşlənə də, Avropa İttifaqının günümüzə izlədiyi xətt real görünümür. Bu ittifaq iqisidə, siyasi və sosial birləşik modeli ilə yanaşı, eyni zamanda dindən təməllərə də söykənir. Alman Xristian Demokrat Birliyinin sədri G.Şebil "bu xristian birliyindən heç bir müsəlman ölkənin yer almayaçaq"ı" nüxüsü ilə vurğulayırdı [1, s. 349].

Katolik kilsəsinə bağlı italyan yepiskoplarının matbuat orqanı olan "L'Avvanire" qazetinin 3 yanvar 2000-ci il tarixli sayında müsəlman Türkisiyinin Avropa İttifaqına üzvlüyü barəsində aşağıdakı qeydlər yer alır: "Müsəlman Türkisiyinin Avropa İttifaqına daxil olması bizim kimliyimiz kələkələdir. Bu üzvlük birləşdikdən inkişaf edən xristian əməkşərləri asasında formalasın Avropa madəniyyətlərinin taməldində ittifaqları sərvətdər. Umudulmamalıdır ki, "avropanı fikri" birbaşa "düşmən türklər" və bütövlükde Türk-İslam sivilizasiyasına qarşı formalaşdır" [2].

Məşhur alman alimi Fritz Numark bütün Avropanın və avropanlıların türklərə və İslama qarşı münasibətini bu şəkildə açıqlayırdı: "Səminiyətə etiraf etməliyik ki, avropanlılar türkləri sevməz, hətta sevməsi mümkün deyil. Türk və İslam dişmənliyi yüz ilərdir ki, xristianların və kilsənin damarlarını və hiceyərlərinə həpmüşür. Avropanılar

türkleri müslüman olduları üçün sevmərlər. Türkiyədəki dünayılık bir tərəfə dursun, hatta Türkiyə xristian bir ölkə olsa belə onlara yənə düşmən gözüylə baxarlar" [1, s. 182].

Bu baxımdan məsləhə milli və dini olmaqla iki aspektden yanamaq lazımlı gelir. "Avropalı fikrinin düşmən türklərə qarşı formalılaşması" məntiqindən yola çıxsaq görək ki, Qərbdə həqiqətən də surət milli baxımdan antitürk bir düşüncə və nifrat psixologiyası hakimdir. Bu da keçmişdən mürəş qalan hadisələrlə əlaqədardır. Diger bir tərəfdən, dini baxımdan "yüz illerdən kİ, İsləm düşmənciliyi xristianların və kilsənin damarlarına və hüceyrələrinə həpmüşdür" kimi fikirlərinə səsləndirməsi de heç de təsadüfi deyil. Bu veziyət bilavasitə sivilizasiyaların toqquşmasına rəvac verən əsas almıdır. Halbuki Hz. İsa xristianlıq hər kəsi, hətta düşmənləri belə sevməyi əmr etmişdir. Sən peygamberin yüksək əxlaqi fikirlərinə asaslanan amerikan tadqiqatçısı Maykl Hart Matta İncilindən sitat gətirərək (5: 43-44) yazar: "Hz. İsa biza buntular əmr etmişdir ki, düşmənlərinizi sevin, səninti nifrat edənlərə yaşıqlıq edin. Pisləy pisləkə cavab vermayın. Sağ yanagınızı bir sillə atana digar yanagınızı da qeyrivid. Təsəssiflər olsun ki, bu sözlər bizim tərafımızdan yaşığın şəkildə qəbul edilmiş. Xristianların əksarıyyəti "düşməninizin sevin" aməniyiyyətindən yaradılmışdır. Düşməniniz real dünyada əsas tutulacaq məntiqli bir yol olaraq deyil, bəlkə də qüsusi bir dünyada gerçəklikə biləcək ideya olaraq dəyərləndirir. Bütün umumiyyətlə, bu əmər riyat etmər və digərlərinin tətbiq etməsinə da gözləmirik" [5, s. 17-18].

"Düşməninizin sevin" məntiqindən məsləhə yanasaq, həqiqət budur ki, İsləm əhli-kitab ənənəsində sadıq qalaraq xristianlıq heç vaxt düşmən münasibət göstərməmiş, nəinki xristianlıq, digər dinlərə də hamisə hörmətə yanaşmış, fərqli dinlərə mənsub olan insanların öz məbədlərində ibadət etmələrinə heç bir qadaga qoymamış, hatta kilsələrin və sinagogların inşə və təmir edilmələrinə şərait yaratmışdır. Qeyd etmək lazımdır ki, Türk-İsləm sivilizasiyاسının əsasçılığı Azərbaycanda dəni tolerantlıq yüksək səviyyədədir. Lakin təsəssiflər olsun ki, əsasən Qərb dünyadasında və hətta Ermenistanda tolerantlıq massələsi sual olaraq qalmadı. Bu gün Ermenistanda nəinki tolerantlıq yoxdur, əksinə azərbaycanlılara maxsus Türk-İsləm abidələri və məzarlıqları dağıdılmalıdır.

Umumiyyətlə, gətirilən bu kimi faktlar adı bir qəzet xəbəri və ya analizlər deyil, Qərb dövlətlərinin siyasetinin başlıca məyarlarından. Gündümzdə İsləma və Türk sivilizasiyasına qarşı aparılan siyaset Yeni Dünya Nizamının və sivilizasiyaların toqquşmasının əsas nticələridir. Dünyanın aparıcı dövlətlərinin, xüsusiələr Qərbin müzakirə obyektiyinə qəvrilən erməni məsələsi, soyqasınlı iddiələri, Ermenistan-Azərbaycan münaqişəsində müxtəlif beynəlxalq kurumlarının, o cümlədən ATƏT-in Minsk Qrupunun qətiyatsızlığı, bu münaqişədə Qərb dövlətlərinin ikili standartlardan çıxış etmələri və digər məsələlər məhəz bu aspektde dayanıldırılmışdır.

Məşhur sivilizoloq alim Samuel Hantingtonun "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" adlı kitabı naşr edildikdən sonra müalicin "ortaya çıxmışda olan global siyassənin başlıca və on təhlükəli miqyasının fərqli sivilizasiyaların əsasçılığındakı münaqişələr olacaq" ilə bağlı düşüncəsindən sonra insanlar son dərəcə təcəccübənməsi və qorxuslar. Hantington fikirləri olduqca fərqli bir şəkilde qəbul olunmağına və analitiklər tarafından həddən artıq tanqid edilməkdədir. "Sivilizasiyaların toqquşması" ifadəsinin insanları qorxutduğu danılmaz bir həqiqətdir. Lakin Hantingtonun bu iddiəsi fikrimizə, o qədar da yanlış deyil. Tabii ki, bu bizim subjektiv fikrimizdir. Bu gün qlobal siyasetdə başlıca yeri sivilizasiyalararası münasibətlər tutur. Diger sivilizasiyalar bir tərəfə, Qərb sivilizasiyası ilə Türk-İsləm sivilizasiyaları arasındakı qarşılamanın carəyan etdiyi bir reallıqdır.

Samuel Hantington qeyd edir ki, fərqli sivilizasiyaların daşıyıcıları arasındaki münasibətlər,agar belə demək mümkündürsə, heç vaxt yaxın olmayıacaq və ümumiyyətlə, soyuq və düşmən olaraq qalaçaqdır [7, s. 305].

Müslih eyni zamanda sivilizasiyalararası münaqişəni 1) lokal və ya mikro soviyyə, 2) qlobal və ya makro soviyyə olmaqla iki fərqli formada izah edərkən yazar ki, lokal və ya mikro soviyyədə olan münaqişələr fərqli sivilizasiyalara mənsub olan qonşu dövlətlər və həmçinin bir dövlətin içində fərqli sivilizasiyaların daşıyıcıları arasında baş verir ki, belə münaqişələr xüsusiələr müsəlmanlar və qeyri-müsəlmanlar arasında yayılır. Qlobal və ya makro soviyyədə olan münaqişələr isə fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verir [7, s. 306].

Fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verən, yəni qlobal və ya makro soviyyəli münaqişələr öz növbəsində fərqli sivilizasiyaların daşıyıcıları olan qonşu dövlətlər arasında yaranan, yəni lokal və ya mikro soviyyəli münaqişələr üzərində təsiri iss inkar edilməzdir. Bu münaqişələrdəki dövülər beynəlxalq siyassənin klassik problemlərindəndir. Şübhəsiz ki, bu məsələlər tarix boyunca dövlətlər və milletlər arasında cərəyan etmiş münaqişələrin qaynağıdır. Fərqli sivilizasiyaların mənsub qonşu dövlətlər arasında baş verən münaqişələr eyni zamanda sivilizasiyalararasındaki qlobal güc balansında yaranan dayışıklıklar sababı ilə də ortaya çıxı bilər. Ermenistan-Azərbaycan münaqişəsi də sivilizasiyalararası toqquşmanın, daha doğrusu Qərb-Türk sivilizasiyaları arasındaki toqquşmanın potensial qaynaqlarından biridir.

Samuel Hantington digər bir yerdə de göstərir ki, İsləm İsləm olaraq, Qərb (xristian) olaraq qaldığı mündərək hissəsində iki böyük sivilizasiyalararasındaki qarşılurma ötən 14 əsrə olduğu kimi, gələcəkdə də davam edəcəkdir [7, s. 312-313].

Mülliət dediklərindən yola çıxsən, belə bir maqamlı qarşılışarıq: hər iki böyük sivilizasiyaya arasında ziddiyyət davam edərsə, fərqli sivilizasiyaların daşıyıcıları olan Ermenistan ilə Azərbaycan arasında münaqişə davam edəcəkdir. Əgər Ermenistan və Azərbaycan kimi, yer üzündə mövcud olan digər dövlətlər, dəha doğrusu fərqli sivilizasiyaların və dönlərə mənsubları olan xalqlar arasında münaqişələr davam edərsə, belə bir vəziyyətdə hənsə nizamlayıcı diaЛОQdan səhəbat gedə bilər?

Samuel Hantingtonun sivilizasiyaların təsnifatının dair mülahizələrindən aydın olur ki, o, umumiyyətlə, əsas faktor kimi kimi amilinə üstünlük verir. Doğrudır, dönlər sivilizasiyaların mahsulü kimi qəbul etmək olar və sivilizasiyalararası münasibətlərdə başlıca rol oynadığı danılmaz həqiqətdir. Lakin sivilizasiyaların əsasında dayanan faktorlar arasında milli amilin yeri xüsusiələrinə olaraq qəbul edilməlidir. Qərb və Türk sivilizasiyaları arasında münasibətlərdə məhz milli və dini amillər əsas rölyənir. Bu prizmadan məsləhə yanalsısa, aydın görünür ki, Qərb dövlətlərinin ister qlobal soviyyədə diqqət çəkən erməni məsələsində, ister isə Ermenistan-Azərbaycan münaqişəsində tutduğu ikili mövqə Qərb ilə Türk sivilizasiyaları arasındaki toqquşmadan qaynaqlanır. Ermenilər də öz növbəsində Qərbin türk düşmənciliyindən yararlanmağa çalışırlar. Əzəmətli dönlərini dini siyasi müstəvəniyyətə oturlardır. Onlar "yer üzünən ilk xristian milləti" kimi gülincə iddiələrlə dünya ictimatlıyatinin beynini qarşıdırıqlar. Azərbaycanın tarixi əraziyələrində dini abidələri erməni abidələri şəklində tamidir. Tarihi həqiqətləri saxtalasdırıqlarıdadırlar. Bütün iddiələr ermənilərin Azərbaycan torpaqları üzərindəki ekspansionist əməllərinə vəsiyyət xarakteri daşıyır. Şübhəsiz ki, ortada dini təsəssübənkəşlik də olduğunu görə, Azərbaycan üzərindəki beynəlxalq təzyiqlər də artdıqladır.

Qonaqımızca, Ermenistanın Qərb dünyadasında dəstəklənməsi və xristian təsəssübənkəşliyi məsələsi ümumi antitürk və antiislam mövqeyi çərçivəsində dəyərləndirilə bilər.

ki, bunun səbəplerini də Qərb sivilizasiyası ilə Türk sivilizasiyası arasındaki toqquşma-daxşarmaq lazımdır.

Ermanistan-Azərbaycan münaqişəsində Qərb dövlətlərinin ikili standartlar mövqeyindən çıxış etmələrinin səbabını da məsləhət və amillərdə axtarmaq lazımdır. Düzdür, keçmişdən miras qalan mülli düşməncilik hissələri Azərbaycandan daha çox Türkçəyə şəmil olunur. Lakin ortada qlobal erməni məsələsi olunca, bu amil dolayı olaraq öz növbəsinde Azərbaycana təsir edir. Bir tərəfdən Azərbaycan Türk və İslami dünəynin bir parçasıdır, digar tərəfdən mühərabə Qarbin maraqlarına cavab verən Ermanistanla aparılır. Məsləhət bu baxımdan Ermanistan-Azərbaycan münaqişəsində əsas diqqət və dəstək Ermanistanın verilir. Azərbaycannı calb olunduğu münaqişə lokal Ermanistan-Azərbaycan münaqişası çərçivəsində deyil, qlobal erməni məsələsi çərçivəsində diqqəti cəlb edir. Əslində bu, keçmişdən miras qalan Qərb-Türk sivilizasiyaları arasında qarsıdurmanın əsas tərkib hissəsidir. Burada Ermanistan Qərb dövlətlərinin maraqlarının icraçısı, Azərbaycan isə əsas məqsəd, yəni onların maraqlarının gerçəkləşməsi yolunda kiçik bir maneədir. Əgər münaqişədə Azərbaycan lehina qorular qəbul edilərsə və ya Ermanistan təzyiqlər göstərilərsə, o zaman "erməni kartı" qismən de olsa zəifləyə bilər. Yəni din amili sərf xristian ermənilərə göstərilən rəqbatdan deyil, türklərə qarşı, Türk sivilizasiyasına qarşı milli və dini əsası olan zehniyyətdən qaynaqlanır.

## ƏDƏBİYYAT

1. Aydoğan M. Bitmeyen oyun: Türkiye'yi bekleyen tehlükeler. İstanbul: Kumsaati yayınları, 2003, 422 s.
2. Cerrahoğlu N. Kilise Türkiye'nin AB adaylığını karşı. "Milliyet" gazetesi, 2000, 10 Ocak.
3. Çimen A., Gögebakan G. Tarihi değiştiren savaşlar. İstanbul: Timas yayınları, 2009, 432 s.
4. Davutoğlu A. Stratejik derinlik: Türkiye'nin uluslararası konumu. İstanbul: Küre yayınları, 2010, 584 s.
5. Hart M.H. En etkin 100. İstanbul: Sabah kitapları, 1995, 489 s.
6. Habibbəylı Ə. Sivilizasiyaların kəsişməsində türk dünyası. Bakı: Elm və təhsil, 2011, 256 s.
7. Huntington S.P. Medeniyetler çatışması ve dünya düzeninin yeniden kurulması. İstanbul: Okuyan Üs yayınları, 2005, 536 s.
8. Laçiner S., Bal İ. İngiltere erməniləri, lobicilik ve erməni sorunu // Ermeni Araştırmaları Dergisi, 2002, sayı: 7, s. 71-124.
9. Laçiner S. Ermeni iddiaları ve terör / Ermeni sorunu el kitabı. Ankara: Ankara Üniversitesi basımevi, 2003, s. 95-122.
10. Ulusel R.S. Qloballaşma və Türk sivilizasiyası. Bakı: Çəşioğlu, 2005, 152 s.

Эмин Шихалиев

## СУЩНОСТЬ ПОЛИТИКИ ДВОЙНЫХ СТАНДАРТОВ ЗАПАДНЫХ ДЕРЖАВ В СВЯЗИ С АРМЯНО-АЗЕРБАЙДЖАНСКИМ КОНФЛИКТОМ

Уже более 30 лет проводимая Арменией агрессивная политика осуществляется на глазах мировой общественности. В результате военной агрессии руководство Армении добилось создания моногностнического государства. Оккупирова-

ло Нагорный Карабах и 7 районов. Все эти территории подверглись этнической чистке со стороны армян. Но ведущие западные державы по-прежнему молчат. Поэтому в статье исследуются причины и темные аспекты политики двойных стандартов, проводимой западными державами, неэффективная роль этих держав, как главных посредников в армяно-азербайджанском конфликте. Автор видит причину политики двойных стандартов в историческом столкновении западной и тюркско-исламской цивилизаций, продолжавшемся на протяжении столетий.

**Ключевые слова:** Армения, Азербайджан, нагорно-карабахский конфликт, западные державы, политика двойных стандартов, столкновение цивилизаций.

Emin Shikhaliyev

## THE ESSENCE OF THE WESTERN POWERS' POLICY OF DOUBLE STANDARDS IN CONNECTION WITH THE ARMENIAN-AZERBAIJANI CONFLICT

For more than 30 years, the aggressive policy pursued by Armenia has been carried out before the eyes of the world community. As a result of military aggression, the Armenian leadership achieved the creation of a mono-ethnic state, occupied Nagorno-Karabakh and 7 districts. All these territories were subjected to ethnic cleansing by the Armenians. But the leading Western powers remain silent. Therefore, the article explores the causes and dark aspects of the double standards policy pursued by the Western powers, the ineffective role of these powers as the main intermediaries in the Armenian-Azerbaijani conflict. The author sees the reason for the policy of double standards in the historical clash of Western and Turkic-Islamic civilizations, which lasted for centuries.

**Keywords:** Armenia, Azerbaijan, Nagorno-Karabakh conflict, Western powers, policy of double standards, clash of civilizations.

(Akademik İsmayıllı Hacıyev tərəfindən təqdim edilmişdir)